

**Sahila İBRAHİMOVA**

*Filologiya üzrə fəlsəfə doktoru*

*Azərbaycan Dövlət Pedaqoji Universiteti,*

*E-mail: sahila.ibrahimova@yahoo.com*

*Orcid ID: 0009-0008-6960-524*

<https://doi.org/10.59849/2309-7949.2024.1.73>



## FOLKLOR MƏTNLƏRİNĐƏ ƏDATLARIN MƏNA XÜSUSİYYƏTLƏRİ

**Açar sözlər:** folklor, ədat, semantika, məna, mətn

### SUMMARY

**Sahila Ibrahimova**

#### **Features of meaning of customs in folklore texts**

In folklore texts, along with other grammatical and morphological categories, particles are widely used. Use of evaluation. Diversity in texts. In the article. For the first time, based on folklore texts rich in various samples, it shows how semantic phrases are formed with the help of particles, and with the help of particles, semantic shades are investigated. An interesting generalization is being made. Also, the article, based on folklore samples, explores how a spectrum of semantic effects is formed with the help of particles and examines the use of particles in different texts in different types. The use of particles in folklore texts makes them more accessible and more natural. Where these speech units are used in texts, the texts are absorbed from themselves by the peculiarities of colloquial speech, and thus folklore texts where particles are used make them structurally and semantically very, very natural and accessible to the reader.

**Key words:** folklore, particles, semantic, meaning, text

### РЕЗЮМЕ

**Сахила Ибрагимова**

#### **Особенности значения обычаев в фольклорных текстах**

В фольклорных текстах наряду с другими грамматически морфологическими категориями широко используются частицы. Использование оттенки, разнообразие в текстах. В статье впервые на основе богатых в разнообразных образцов фольклорных текстах показывает как с помощью частиц образуются смысловые обороты, и с помощью частиц расследуется смысловые оттенки. Проводится интересная обобщение. Так же в статье на основе фольклорных образцов исследуется как с помощью частиц образуются спектр семантических эффектов и исследуется в разных текстах в разных видах использование частиц. Использование частиц в фольклорных текстах делает их более доступными и более естественными. Где используются эти речевые единицы в текстах, тексты впитываются с себя особенности разговорной речи и этим фольклорные тексты, где используются частицы делают их по структурным и по семантическим очень и очень естественными и доступными для читателя.

**Ключевые слова:** фольклор, частицы, смысловые обороты, семантика,

### **Giriş**

Yazılı ədəbiyyatımızın məzmun cəhətdən zənginləşməsində şifahi xalq ədəbiyyatının rolü çox böyükdür. Şifahi xalq ədəbiyyatının folklor nümunələrində sözlərin məna çalarları daxildə işlənən köməkçi nitq hissələri hesabına daha da ifadəli olur. Bu baxımdan ədatları xüsusi qeyd edə bilərik. Ədatlar həmin folklor

mətnlərində mənani möhkəmləndirir, istək və arzularını ifadə edir, fikrini təsdiq və ya inkar edir. Həmin mətnlərdən götürdüyümüz nümunələrə nəzər yetirdikdə görürük ki, onlar cümləyə müxtəlif məna çaları verir və söz və ya cümləni qüvvətləndirməklə, məhdudlaşdırmaqla və s. xüsusiyyətləri əlaqə yaradır. Məhz bu araşdırmanın aktuallığını da folklor nümunələrindəki ədatların mənaya təsiri və həmin mənani qüvvətləndirən ədatların nümunələr əsasında ifadəsinin araşdırılmasıdır.

**Tədqiqatın obyekti** folklor mətnlərində ədatların məna xüsusiyyətlərini aydınlaşdırmaq və işlənmə vəzifələrini göstərməkdir.

**Tədqiqatın predmeti** ədatların leksik-semantik xüsusiyyətlərini folklor mətnlərində araşdırmaqdan ibarətdir.

**Tədqiqatın məqsədi** folklor mətnlərində ədatların ifadəsində əsas məqamların nümunələr vasitəsilə aydınlaşdırılmasıdır.

Əsrlər boyu bütün xalqlarda folklor poetik yaradıcılığın yeganə forması olmuşdur. Lakin yazılı ədəbiyyatın meydana gəlməsi ilə təkcə zəhmətkeş xalq arasında deyil, həm də cəmiyyətin yuxarı təbəqələri arasında yayılmışdı. Ali məktəblərdə həm folklorşunaslıq, həm də dilçilik sahəsində ədatların tədqiqi ilə kifayət qədər elmi tədqiqatlar var. Lakin folklor nümunələrində ədatların yeri, işlənməsi barəsində tədqiqat çox azdır. Araşdırmalardan aydın ki, folklor mətnlərində ədatların işlənməsi orada canlılığı yüksəldir, hissərin emosionallığını ortaya qoyur, qəhrəmanların obrazlılığını daha da artırır.

Tədqiqatın məqsədi və vəzifələrini aşağıdakı kimi qruplaşdırısaq məqalədə qarşıya qoyulan əsas məqsədin həllini zəruri etmiş olarıq:

- “folkorda ədat” anlayışının mahiyyətinin və folklor nümunələrinin əsas məna yükünün güclənməsində ədatların xüsusiyyətlərinin aydınlaşdırılması;
- epik folklor nümunələrində ədatların məna yükünün qüvvətlənməsində əsas məqamların nümunələr əsasında açıqlanması;
- nağıllardan gətirilən folklor nümunələrində ədatların ifadəsi və mənimşənilməsi yollarının aydınlaşdırılması.
- eposlardan gətirilən nümunələrdə ədatların funksional rolunun mənimşənilməsi yollarının müəyyənləşdirilməsi.

Tədqiqatın qarşısına qoyulmuş vəzifələrin həyata keçirilməsi üçün bir neçə tədqiqat metodlarından istifadə edilmişdir:

- problemlə bağlı metodik, pedaqoji, dilçiliyə, ədəbiyyatşunaslığı aid ədəbiyyatın nəzəri cəhətdən təhlili və ümumiləşdirilməsi;
- folklor nümunələrin məna yükünün, ədatların öyrənilməsi və təşkilinin necə reallaşdırıldığını müəyyənləşdirmək üçün məqsədyönlü müşahidə;

Tədqiqatın elmi yeniliyinə gəldikdə isə onu qeyd edə bilərik ki, ədatlar istər mətn əlaqələndirən sintaktik vahid kimi, istərsə də folklor və ədəbi nümunələrdə hər hansıa məna yükünün, hiss-həyəcanın ifadə vasitəsi kimi rol oynayan əsas mətn qüvvətləndirici bir vahid olduğunu müəyyənləşdirdi. Həm də folklor mətnlərindəki bağlılığın birgə təzahürünün bədii ədəbi nümunələrdə tam şəkildə canlılıq yaratdığını sübutunu verir.

Folklor motivlərində ədatların əsas mahiyyətinin öyrənilməsi və mənim-

sənilməsi üzrə işin təşkilində mətnlərdə mövcud olan emosionallığın zənginləşdirilməsi yönümüzdə aparılan araşdırımlar tədqiqatın nəzəri əhəmiyyəti kimi dəyərləndirilir.

Tədqiqatın praktik əhəmiyyəti bundan ibarətdir ki, folklor mətnlərinin öyrənləməsi və mənimsənilməsinin təşkili üzrə konkret tövsiyələr verilmişdir.

Tarixən daha qədim olan şifahi xalq ədəbiyyatının ilk örnəkləri ibtidai icma quruluşunda meydana gəlmışdır. Ulu babalarımızın ağır əl əməyinə əsaslanan zəhmətlə dolu günlərinin yol yoldaşı nəgmələr, şərqilər olmuşdur. Zaman keçidkə bunlar cilalanmış, mükəmməl əmək nəgmələri şəklinə düşmüş, əsrlər boyu yaşamışdır. Bundan sonra formalaşan, insan təkamülünün inkişaf formalarında getdikcə müxtəlif düşüncə tərzinə malik olan insanların dilində ozan aşıqlarının nəgmələri olmuşdur. Çalınan qopuzla deyilən dastanlar, ağızdan-ağıza deyilən nağıllar, əfsanələr, əsatirlər, bayatılar, atalar sözləri və s. kimi folklor nümunələrinin yaranması istər ədəbi düşüncənin, istərsə də dilşünaslığın zəngin materialları əsasında formalaşmasında əsaslı rol olsmuşdur. Bütün bu nümunələrin daha ifadəli bir-birləri ilə semantik-məna bağlılığının yaranmasında ədatların xüsusi rol olsmuşdur.

Bildiyimiz kimi ədatlar (ərəb sözü olub “hissəcik” mənasındadır) əsas nitq hissələrindən fərqli olaraq, leksik-lüğəvi mənaya, morfoloji əlamətə malik deyildir. Əksərən həcm etibarilə özündə ən az səsi birləşdirən ən yiğcam dil vahidlərindən hesab olunur [10, 370]. Ədatların folklor mətnlərinə gətirdikləri məna çalarlıqları məsələsi şifahi nitqdə bədii publisist üslublarda daha çox özünü göstərməsinə baxmayaraq, Azərbaycan dilçiliyində indiyə kimi demək olar ki, tədqiq edilməmişdir. Qeyd etmək lazımdır ki, köməkçi nitq hissələrinin ədəbi dilin üslublarında işləklik səviyyəsi də eyni dərəcədə deyildir. Apardığımız müşahidələr göstərir ki, ədat və modal sözlərə nisbətən qoşma və bağlayıcılar ədəbi dilin üslublarında, bədii əsərlərin dilində geniş imkanlara istifadə edilir, xüsusən dialoqda çox mühüm rol oynayır.

Araşdırımlarımız göstərir ki, folklor nümunələrindəki nitqə gətirdikləri məna çalarlarına görə ədatların bütün qruplarından az və ya çox dərəcədə istifadə olunmuşdur. Təhlil zamanı görmək olar ki, folklor mətnlərində təsdiq və inkar məzmunu yaradan ədatlar işlənmə dərəcəsi baxımından daha çox müşahidə edilir. Məsələn,

*Qurbani dedi:*

—Yox, dədə, sən məni apar, mən istəyim, qoy verməsin zərəri yoxdu [2, 40].

*Amma burası var ki, mən dediyim Pəri göydəki Pərilərdəndi.*

—Bəli, yatdilar, sabah açıldı [2, 59].

—Qardaş, bacılar o tərəfdən gəlmirmi? Atı bu tərəfə niyə sürürsən?

*Məhəmməd dedi:*

—Xeyr, indi bu yolnan gəlirlər [2, 203].

*Ustanın buna ciığı tutub dedi:*

—Yox, sənə elə bir saz verim ki, gedib özü pul qazansın, gətirib səni də saxlasın [2, 59].

*Qurbani dedi:*

—Yox, usta, anam məni elə öyrətməyib [2, 60].

Kərəm dedi:

—Yox, Əsli, o daha verdiyi bu sözdən qaçmaz [2, 34].

Azərbaycan dastan və nağıllarından seçdiyimiz bu nümunələrdə işlədilən bəli, hə, yox, xeyr ədatları vasitəsilə ifadə edilən fikirlərdə razılıq və etiraz məna çalarlıqları yaradılmışdır.

Folklor mətnlərində əksini tapan, təsdiq və inkar mənaları yaranan bu qrupdan olan ədatları söz-cümlələrin yaranmasında da mühüm rol oynayır.

Atası soruşdu:

—Oğul öldürdünmü?

Məhəmməd dedi:

—Bəli [2, 205].

Bəli ədatının folklor nümunələrində baş verən hadisələrin birinin bitdiyini digərinə keçid aldığı məqamlarda da işləndiyi hallar daha çox müşahidə edilir. Məsələn,

Bəli, bir böyük sandıq qayırdılar [2, 40].

Bəli, gətirdilər Qurbaniyə bir dənə saz verdilər [2, 40].

Bəli, Qurbani axşamı saldı, durub üz qoydu Hatəm baxçasına [2, 57].

Beləliklə, dastandakı baş verən hadisələrdən biri beləcə bitir və dastançı bəli təstiğ ədatının köməkliyi ilə digər bir hadisəyə keçir.

Folklor örnəklərinin dilində qoy, gör, bax, gəl, görək, ha, di və s. kimi ədatlar da daha çıx müşahidə olunur ki, bunlar mətnlərdə əmr, arzu, məsləhət, sövqetmə, diqqət cəlbetmə və s. mənaların yaranmasında kömək edir.

Gəl sən mənə izin ver, gedim, öz əlimin zəhməti ilə pul qazanım, verim atana, sonra şadlıqnan toy edək [4, 31].

—Oxumağa yaxşı oxuyursan, amma birdən huri-Pəri adı çəkib mənim evimi yixarsan ha!... [2, 60].

Sən Allah, Zöhrə xanıma de gör bunu qulluqçu saxlaya bilərmi? [2, 148].

Şahqulu anasına dedi:

—Ana, bir bax gör bu oğlan kimə oxşayır? [2, 147].

Folklor mətnlərinin əvvəlində və ortasında işlənən qoy ədatı cümleyə arzu, məsləhət, nəsihət, hədə mənalarnı verir. Məsələn,

Qurbani dedi:

—Yox, dədə, sən məni apar, mən istəyim, qoy verməsin zərəri yoxdu [2, 40].

Bir əmanətim var, qoy sənə verim,

Getdim, yar, əyləndim, bəlkə gəlmədim [4, 31].

Əmr qrupuna aid olan “bax ədatı dinləyicidə xəbərdarlıq yaratməq; onun diqqətini müəyyən hadisəyə cəlb etmək, həvəsləndirmək, razılıq ifadə etmək kimi mənalarnın yaranmasını təmin edir” [1, 457].

Folklor mətnlərində əmr mənəsi ifadə edən gəl ədatı felin əmr şəklindən fərqli olaraq iş-hərəkət bildirmir, heç bir cümlə üzvü olmur. Bu ədatlar işlənmə yerinə görə felin əmr şəklində fərqlənir.

Gəl əmr ədatı dinləyicini (müraciət olunanı) birgə iş görməyə sövq etmək,

məsləhət vermək, nəcib işlərə dəvət etmək kimi mənaların yaranmasında xidmət edir. Bu ədat əsasən cümlənin əvvəlində, bəzən ortasında və xitabdan sonra işlənir [8, 260]. Məsələn,

*Gəl mənimlə sən heç girmə meydana,  
Mənəm deyən, mənəm kimi qurd olu.  
Ustad isən, gəl incitmə özünü,  
Bu meydandan qurtaranlar mərd olu* [4, 43].

Əmr qrupuna daxil edilən gör, gərək ədatlarının folklor mətnlərində işlənmə yeri və bax ədati ilə sinonimlik təşkil etməsi də olduqca maraqlıdır. Cümələnin hər yerində işlənən və hər üç şəxsə aid olan (gör, görün, görürsən, görək, görsün) bu ədatlardan ən çox işlədilən görək ədatıdır. Bu ədat dastanlardakı şeir mətnlərindən əvvəl (yəni dastançı şeirə başlamazdan əvvəl) sanki möhürlənmiş qəlib kimi işlədirlər. Məsələn,

*Qurbanı sazi aldı əlinə, öpüb gözünün üstünə qoydu. Zilini zil, bəmini bəm eylədi, sinəsinə basıb görək nə dedi yoxdu?* [2, 43].

*Miraltı xan dedi:*

—Ay oğul, bir əməlli bizi başa sal, görək nə deyirsən? [2, 44].

*Dərviş barmağımı omun gözüün qabağına tutub dedi:*

—Oğul, barmağının arasından bax, gör nə görürsən? [2, 171].

Folklor mətnlərində emosionallıq və ekspressivlik çalarlıqlarının formallaşdırılmasında ki, kaş, kaş ki, barı, bir, ha və s kimi ədatlar da mühüm rol oynayır, poetik-semantik dairəni gücləndirir. Cümələyə güclü emosionallıq və ekspressivlik verən ki ədatının folklor mətnlərindəki ritorik sual cümlələrində işlədilməsi halları daha çox müşahidə olunur. Məsələn,

*Tapdıq dedi:*

—Qarı nənə, nə əldə eləyəcəm ki? [2, 200].

Kvazisualların əmələ gəlməsində ki ədati çox mühüm rola malikdir. Bu ədatla düzələn kvazi suallarda adətən fikir həmin cümlədə bitir. Bəzən də əlavə, izahedici cümlənin işlənməsi lazımdır. Məsələn,

—Çəkilin kənar! Bacımı yeməyəcəksiniz ki? Heç öldürmək istəyəndə ürəyiniz yanmırda [2, 224].

Bədii üslubda ümumxalq dilindən fərqli, emosionallıq və ekspressivliyin ifadə imkanları daha geniş və daha rəngarəngdir. Çünkü burada həm ümumxalq dilinə məxsus emosional-ekspressiv sözlər ifadəlilik yarada bilir, həm də ən adi neytral sözlər xüsusi üslubi priyomların sayəsində emosional və ekspressiv mənada istifadə edilə bilir. Ona görə, bədii üslubda emosionallıq və ekspressivliyin rolunu düzgün təsəvvür etmək üçün bir tərəfdən bu keyfiyyətləri özündə müstəqil şəkildə daşıyan leksik vahidləri öyrənmək, digər tərəfdən isə adi sözü qüvvətli ifadə vasitəsinə çevirə bilən üslubi üsulları müəyyənləşdirmək vacib şərtlərdəndir. Bu baxımdan yanaşlıqda emosional keyfiyyət ha ədati vasitəsilə də folklor mətnlərində özünü daha qabarlıq şəkildə göstərir. Məsələn,

*Qarı dedi:*

—Necə nə əldə eləyəcəksən? Pəri xanımı. O sənin bacın ha döyüll [2, 200].

*Qarı dedi:*

—*Bə niyə arayı qatmamışan? O sənin bacın deyil ha* [2, 222].

Folklor mətnlərində intonasiya ilə birlikdə sual formalaşdırın və müxtəlif cümlələrə əavə emosionallıq və ekspressivlik gətirən bəs, necə, məgər, yəni, -m<sup>4</sup> ədatları da daha çox müşahidə edilir və bunların hər biri ayrı-ayrılıqda cümlənin sual cümləsi olduğunu struktur cəhətdən təmin etmək funksiyasını daşıyır. Məsələn, aşağıda verəcəyimiz nümunələrdə bəs ədatı olmadan cümlələrin sual cümləsi kimi işlənməsi struktur-qrammatik cəhətdən heç şübhəsiz ki, zəifləyə bilər.

*Pəri xanım dedi:*

—*Oğul, bəs mən ağlamayım kim ağlasın? Mənim də elim, obam, atam, anam var* [2, 209].

Folklor mətnlərində -da, -də ədatının da işləkliyi daha çox müşahidə edilir. “Müasir Azərbaycan dilində” kitabında Muxtar Hüseynzadə sifətin çoxaltma dərəcəsinin sintaktik üsulla əmələ gəlməsindən bəhs edilərkən bir qrup sözlərin də “müqayisə olunan iki eyni sifətdən birincisinin -dan (-dən), ikincisinin isə şəkilçisiz işlənməsindən” düzəldiyi qeyd olunur və göstərilir ki, bu zaman iki sifət arasında da, də daxil edilə bilir [2, 253].

*Padşah nə qədər ah-tuh elədi, vaysındı, amma dərvişdən bir əsər də görə bilmədi* [2, 233]. *Bir gün yenə Lətif şah məktəbdə oturmuşdu, bir də gördü ki, iki atlı adam, arxalarında tıfəngləri, qollarında heybələri, dallarında taziləri gedirlər* [2, 234]. M. Adilov da göstərir ki, sifətin dərəcəsini şiddətləndirmək üçün yalnız da, də ədati deyil, başqa ədatlar və sözlər də təkrar komponentlər arasında işlədilə bilər. Məsələn, *pisdən də min qat artıq pis. Pisdən daha çox pis* və s. [1, 136].

Ümumiyyətlə, folklor mətnlərində işlədilən ədatlar funksionallıq baxımdan olduqca müxtəlif və rəngarəngdir. Belə ki, müxtəlif növdən olan ədatlar vasitəsilə ifadə edilən fikirlərə təsirli sual, dəqiqləşdiricilik, məhdudlaşdırıcılıq, qüvvətləndiricilik, emosionallıq və eskpressivlik, arzu, məsləhət, təklif, təkid, xəbərdarlıq, sövq-etmə, diqqətcəlbətmə və s. kimi məna çalarları gətirilmiş, real varlıqların hiss-həyəcanları olduqca bədii bir şəkildə həm mənalı, həm də təsirli ifadə edilmişdir.

#### ƏDƏBİYYAT

1. Adilov M. Azərbaycan dilində sintaktik təkrarlar, Bakı, 1974
2. Azərbaycan dastanları. Beş cilddə, I cild, “Lider”, Bakı, 2005
3. Azərbaycan dastanları. Beş cilddə, II cild, “Lider”, Bakı, 2005
4. Azərbaycan dastanları. Beş cilddə, IIIcild, “Lider”, Bakı, 2005
5. Azərbaycan dastanları. Beş cilddə, IV cild, “Lider”, Bakı, 2005
6. Azərbaycan dastanları. Beş cilddə, V cild, “Lider”, Bakı, 2005
7. Azərbaycan dilinin qrammatikası. I hissə (morphologiya), Bakı 1960.
8. Hüseynzadə M. Müasir Azərbaycan dili. Morfologiya. “Şərq-qərb”. Bakı, 2007
9. Xəlilov B. Müasir Azərbaycan dili. Morfologiya, II cild, Bakı, 2000
10. Kazımov Q. Müasir Azərbaycan dili. Morfologiya. “Eim və təhsil”, Bakı, 2010

